



Vaqif YUSİFLİ,
filologiya elmleri doktoru

Natəvan Dəmirçioğlunu (Ataməğlanova Natəvan Dəmirçi qızı) müasir ziyalı qadınlarımızın örnek bir nümunəsi hesab edirəm. Onun bədii yaradıcılığı, uzun illər Azərbaycan radiosundakı jurnalistlik-reddaktorluq fəaliyyəti kifayət qədər xoş sözlər deməyə imkan verir. Ancaq mən onu istedadlı bir nasır kimi təqdim etmək istəyirəm.

Bu yaxınlarda Natəvanın "Birinci kitab"ı elinə keçdi. Və mən böyük həvəsle yenidən (kitabda toplanan nəşr əsərlərini vaxtılıq ayrı-ayrı dərgilərdə oxumuşdum), bir daha nəzərdən keçirdim. Akademik Nizami Cəfərovun və tənqidçi həmkarım Rüstəm Kamalın "Ön söz" və "Son söz"ləri ilə açılan və qapanan bu kitab doğrudan da, bir xanım yazarın uğurlu, müasir nəşrimizdə seçilə bilən bir kitabıdır. Nizami Cəfərov "Ön söz"de Natəvan Dəmirçioğlunun "Yetim" povestinin məzziyyətlərindən söz açır ve müəllifin Obraz yaratmaq istedadını xüsusi qeyd edir: "Ümumiyyətlə, ədəbiyyatın ən böyük missiyalarından biri (bəlkə də birincisi) obraz yaratmaqdır. Bu insanlığı özünə oxşamağa yönləndirəcək xarakter də ola bilər, hər kəsin ibret götürəcəyi bir obraz da, bütün zəif və qüvvətli (mənfi və müsbət) cəhətləri özündə birləşdirən həyatı (real) bir insan surəti də. Ən əsası odur ki, bu obraz canlı olsun". Nizami Cəfərov həmçinin Natəvanın "ədəbiyyatın nəfəsi" olan aydın dilə, səlis ifade tərzinə, rəvan üsluba yiyələndiyini nəzərə çarpdırır. Rüstəm Kamalı isə Natəvanın hekayə və povestlərindəki süjet qanunauyğunluqları cəlb edir. Müəllifin nəşrindəki yuxu, ruh və s. mifoloji obrazların bədii təcəssümü ilə bizi tanış edir. Hər iki həmkarımın fikirləri ilə tam razıyam, amma Natəvanın nəşrinə mən bir qədər fərqli səpgidə yanışmaq istərdim.

1. Natəvan Dəmirçioğlunun nəşr əsərləri ilk növbədə, təhkiyə tərzinin yeniliyi ilə seçilir və hətta deyərdim ki, orjinallığı ilə seçilir. Hər bir yazıçının nəşr mədəniyyəti məhz "təşkiyəyi-kələm"dan başlayır. Yazıçının nəqletmə üsulu, həyat hadisələrinin məntiqi ardıcılıqla, həm də bədii qanunauyğunluqlara əməl olunaraq əsərə yerləşdirilməsi mühüm şərtidir və bu məsələ Natəvanda artıq professional seviyyədə öz həllini tapır. "Səbət" və "Yetim" povestlərini oxuyub axıra çatdırana qədər bu şirin "təhkiyəyi-kələm" davam edir.

2. Natəvan Dəmirçioğlunun hekayə və povestlərində ("Səbət" istisna olunmaqla) güclü bir kənd koloriti duylur. Nəinki duyulur, hətta bu kolorit onun nəşrinin axarını, istiqamətini təşkil edir. Təbii ki, bugünkü və dünənki (yaxın keçmişimizin) kəndin etnoqrafik, xüsusilə məişət olayları, ağ-saqqal-ağbirçək dünyası, toy-yaş mə-

rasımları vaxtılıq bizim ustad nasirlərin (İsa Hüseynov başda olmaqla) təsvir elədikləri kəndin ənənələri ilə sıx bağlı olsa da, amma müəyyən ayrıntılar da nəzərə çarpır. Bu ayrıntılar fərqli xüsusiyyətlər Natəvanın özünün fərdi kənd duyumluları ilə bağlıdır.

3. Natəvan şair deyil, nasirdir. Amma nəşr əsərlərində də şeire məxsus, ümumiyyətlə, bədii yaradıcılığın obrazlı ifade tərzinə xas bədii təsvir vasitələri diqqəti cəlb edir və biz bu cəhəti nasirlərimizin yaradıcılığında müşahidə etmişik. Baxın: "Nəfəsi tövüşyürdü. Əlləri isə öz işində idi. İndi isə sinəsini didib-dağdırı. Birdən gözleri bərələ qaldı. Bu haray öz içindən gəldi. Buğlana-buğlana, arası-kəsilmədən. "Yandım, ay Tanrim! Yandım, Yandım!". Başını əyib öz içine boylandı. Ürəyini gördü. Ürək yerinə yumruq boyda tonqal vardı" içindən.

"Göylərin ağappaq sinəsi süd-abı rəng alırdı. Elə bil körpəli qadının südü sinesinə dağılır. Yer beşik kimi yırğalanır.. Yaradan yaratdıqlarına baxır... Yerdeklər süddən kəsilən kimi böyüüb. Daha süd onlara gərək deyil. Daha hər şey yeyirlər. Mündarı təmizə qatıblar. Beşiyə oxşayan yırğalanır... Tanrı yırğalanan dolu səbəti tanır!!! Səbətin içinde Adəmdən doğulanları sən, mən, o, görən kimi görür... Dünya süddən kəsilə də, beşikdən düşə bilmir. Beşikdə qocalılar Yer. Hər doğulanla doğulur Dünya".

4. Natəvan Dəmirçioğlunun hekayə və povestlərində "nümunəvi" bir qəhrəman tipi axtarmaq niyyətimiz yoxdur, çünki Natəvan belə bir tipi bize təqdim elemir. Lakin onun təsvir elədiyi obrazların her biri (istər epizodik olsun, istərsə də geniş tutumlu) öz düşüncə tərzi, həyatı baxışları ilə diqqəti cəlb edir. Obrazlar arasında qarşılıqlı münasibətlərə gəlincə, müəllif kimisə haqlı, kimisə haqsız çıxarmaq fikrində deyil, sadəcə, hər bir obraz öz "meridianında" hərəkət edir. "Səbət" povestində İşgūzar Adam, "Gözəlim" adlandırılan Qadın, Sürücü, Sürütün arvadı, "Yetim" povestində... Yetim, Nənə, Professor, Əmioğlu, "Üç nöqtə"də Qadın, Kişi, Nərgiz-bütün bu obrazlar Natəvan Dəmirçioğlu üçün məqsəd yox, vəsiyyət-o mənada ki, adlarını çəkdiyimiz hər bir povestin arxasında bir "həyat fəlsəfəsi" durur. Yəni Natəvanın yaratdığı insan obrazları müəyyən bir idəyaya doğru baş alan obrazlardır.

5. Bəs bu ideyaların, "həyat fəlsəfəsi"nin mənası, mahiyyəti nədir, nədə təzahür edir? Baxın: "Bizi özünə bu boyda mat qoyacaq işlər çoxdur

dünyada. Di gəl, biz böyüdükcə təmizliyimizi, heyrətimizi itiririk. Yoxsa tekə, uşaqlıq vaxtı sən getdikcə ayın getməyi az qala dəli eləyir adamı. Bəs günün eyni yerdən doğub, eyni yerdən batması nədir? Deyirik, Ay çıxıb. Hardan baxırsan bax, necə görünür elədir. Şəhərin bu başından, o başından, yurdun bu başından, o başından. Nə qədər sənindir, bir o qədər səndən çox-çox uzaqlarda olanları". "Səbət" povestində, bax elə bu parçada ideya motivi aydın nəzərə çarpır. İnsan öz təmizliyini, mənəviyyatını itirməməlidir. Povestdə bu ideya bir qədər də simvolik məna daşıyır. Səbət sanki ruzi-bərəkət rəmziidir və onun itməyi ilə mənəviyyatlarda çat əmələ gəlir, günah işlər baş verir. Əsas ideya budur ki, insan mənəviyyatlılığı, ürək müflisliyinə, sevgi yoxluğuna düşər olursa, o da səbət

hər-kənd qarşıluması duyulmur. Amma hiss olunur ki, müəllif kəndin bugünkü durumundan razı deyil. Çünkü: "Kənddə kəndlik qalmayıb". "Yerlər göy yol getmir. Necə ki, adamlar yol getmir. Bir tərəfdən də kənddə işsizlik... Qaz yox, işiq yox". Amma bu gileyər o qədər də əhəmiyyət daşımir. Kəndi tanıdan insanların içindəki işıqdır-mənəviyyat işığı. Kənd, onun təbiəti, saz dünyası, etnik gözəlliyi insanı saflaşdırır, dirildir. "Ömrünən bəzi anları yaddaşında yenidən yaşanmışdı. Amma O, buraya öz ömrünün bəzi anlarını yaşamağa gəlməmişdi. Gəlməmişdi ki, anasının o uzaq payız gecəsində ömrünün sonuncu gününü necə yaşadığından xəber bilsin". Yətim atasının öldürülməsi ilə bağlı günahkar bilinən Qoca ilə səhbət edir, məlum olur ki, o, məcburən bu qətli öz boynuna götürüb. Qocanın səmimi

NATƏVAN DƏMİRÇİOĞLUNUN "BİRİNCİ KİTAB"ı



də. Çathaçatla yanındı. Ürəyi yanırı, əlləri ilə ayağı buz kimi idi. Donurdu. Sinəsinin altında yanın tonqalın qıraqında oturdu. Əllərini istiyə tutdu. Ayaqları da isinirdi yavaş-yavaş. Ciyanınları, bir də küreyi buza dönürdü... Gözlerini açdı. Tonqad çathaçatla yanındı" ("Üç nöqtə" povestindən).

kimi itmiş olur, ya da əldən-ələ gəzir. Bax, ideya budur! Səbət tapılırsa-İnsan öz mənliyinə, kimliyinə qayıdır. "Göyün üzündə təptəzə səbət üzürdü. Sudan çıxartdı. Kitabı bükülü səbətin üstüne qoydu. Səbəti sinəsinə sıxı". "Yetim" povestində isə ideya-həyat fəlsəfəsi" bundan ibarətdir ki, insan daxilən azad, müstəqil olmalıdır! Bu daxili azadlığı-müstəqilliyi əldə etmək mənəvi prinsiplərin, insana məxsus əzəli-əbədi keyfiyyətlərin ömr boyunca yaşanılması deməkdir... Yetim və onun müsbət aurasında olan insanların həyat tərzi bunu sübut edir. Povestdə Yetimlə Professor arasında münasibəti ifadə edən bir episod var. Baxaq: "Bircə dəfə soruştı ki, kənddə kimin var? Yetim oğlan da sakitcə demişdi: "Nə-nəm". Vəssalam, ayrı səhbətləri olmamışdı. Bir dəfə də Professor üzünü Ona tutub demişdi: "Kurs işini yiğib kafedraya gətirərsən". Uzun, enisiz otaqda professor tək idi. - Mən də yetim böyümüşəm. Yetimlik eyib deyil. Təki insan ağıllı olsun". Görəsən professor niye yetim böyümüşdü?" Yetimin bir insan kimi formalaşmasında Nənənin böyük rolü olur. Bu ağıbırçək qadın Yetimi evləndirir, bu evlilik heç də pis alınır. Qadını ilə münasibətlərdə də mədəni ər kimi özünü aparır. "Yetim" povestində şe-

etirafları onun sakitleşdirir.

Natəvanın "Birinci kitab"da "Dözüm" hekayəsinə gelince, mənçə, bunu da miniatür povest adlandırmaq olar. Çünkü adı hekayədən fərqli olaraq, burada həm hadisələrin miqyası obrazların münasibətləri, həm də janr strukturu baxımından "Dözüm"ü kiçik povest hesab etmək olar. Hekayənin qəhrəmanı kənddə, anasının yanında, xoşbəxt günlərini yaşadığı bir məkanda sanki özünə, gəncliyinə qayıdır. Natəvan bir rəssam səliqəsi ilə kəndin gözəl sehərini, axşamını, ağaclarını, dirrikərini sözərə rəsm edir. Baxın: "Həyətə çıxdı. Yaz sehəri bütün gözəlliyi ilə, qoxusu ilə, quşları səsi ilə, yaşıl ot etri ilə onu salamladı. Bahar en çox sevdiyi fəsil idi. İllah ki, sehərləri. Təmiz havanı ciyərlərinə çəkdi. Havadan həm də torpaq etri gəlirdi. Əşrəfin həmişə sehərde olan torpağa yazılı gəlirdi. Sehərde torpaq ona kimsəsiz, gücsüz görünür. Kənddə isə torpaq güclüdür, bəlkə də sehərli olan adamlar bunu heç bilmirlər".

Hekayədə sevgi xətti də maraqlıdır. Əşrəf-Fidan münasibətlərdə üzüntülü anlar yaşansa da, sonu əsl sevgiyə bitir. "Sənin gözlərin təmizdi, Əşrəf, tərəmiz-Qəfildən qollarını Əşrəfin boynuna doladı: -Sən heç yere getməyəcəksən. Mən səni qoymaram gedəsən... Onun nəmlı dodaqları daha nələrsə piçildiyirdi. Lakin Əşrəf onları dəqiq ayırd eləyə bilmirdi. Təkcə onu bilirdi ki, Fidanın gözləri gülür və o gülümsər gözlərdən şüzlən yaş bəncəyinin altından sinəsini isladı".

Və "Birinci kitab" "Kələgayı" hekayəsi ilə bitir. Milli-mənəvi dəyərlərimizin bir nişanəsi olan Kələgayı bu kiçik hekayədə vəsf olunur Papaq, kələgayı, saz, at-bu dörd milli sərvət qeyrət, kişilik, xanımlıq, ruh və namus kimi rəmzi məna daşıyır.

Natəvan Dəmirçioğlunun "Birinci kitab"ı məndə belə bir təəssürat oyadı ki, müasir nəşrimizdə yeni bir SƏS ucalır, bu SƏS özünəməsusdur, fərqlidir, qoy kəsilməsin o səs...